

83.3(0)xt  
x 48

ZAHİD XƏLİL

FÜZULİ ƏSGƏRLİ

# UŞAQ ƏDƏBİYYATI

Dərslik  
(Yenidən işlənmiş nəşri)

Azərbaycan Respublikası Təhsil Nazirinin  
28 mart 2007-ci il tarixli, 238 nömrəli əmri  
ilə təsdiq edilmişdir.

F. Kocərli adına  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI

INV. № 78025

2015. London

Bakı - 2011



TOFIQ MAHMUD  
(1931 - 1997)

**A**zərbaycan uşaq ədəbiyyatında öz nəsri və poeziyası ilə diqqət çekən, ömrünün çox hissəsini uşaqların bir şəxsiyyət kimi formalaşmasına sərf edən, onlara vətən sevgisi aşlayan qələm sahiblərindən biri də Tofiq Mahmud olmuşdur.

**Həyatı.** Tofiq Mahmud (Mehdiyev Tofiq Mahmud oğlu) Naxçıvan MR-nın Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsilini Bakıda alan Tofiq, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş, 1954-cü ildə oranı bitirmişdir. «Kəsməsəm də, görməsəm də» adlı ilk şeiri 1953-cü ildə «İnqilab və mədəniyyət» jurnalında dərc olununda o, hələ tələbəlik həyatını keçirirdi. Universiteti bitirəndən sonra Mədəniyyət Nazirliyində metodist kimi başlayan T.Mahmud, daha sonra «Azərbaycan müəllimi» qəzeti redaksiyasında xüsusi müxbir və «Göyərçin» uşaq jurnalı redaksiyasında ədəbi işçi işləmişdir. 1976-cı ildən ömrünün sonuna qədər isə «Göyərçin» uşaq jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. Jurnalistlik fəaliyəti onu mövcud həyatla, müxtəlif insanlarla ünsiyyət bağlamağa

öyrətmiş, bir uşaq yazıçısı kimi formalaşmasına da öz müsbət təsirini göstərmişdir.

Poeziyanın və nəsrin möcüzəsi şairi özünə cəlb edir. İllər ötdükcə S.Vurğun, R.Rza, M.Rahim, S.Rəhimov, M.Hüseyn, Ə.Vəliyev, Y.Şirvan, Ə.Əlibəyli, İ.Səfərli kimi görkəmlı sənətkarlarla görüşən və onlardan məsləhətlər alan T.Mahmud, bir qələm sahibi kimi ədəbi ictimaiyyətdə tanınmağa başlamışdır. Uşaq ədəbiyyatına güclü meyli onu balaca oxuculara sevdirmişdir. Sənətkar yazırı: «Uşaq ədəbiyyatına, nəşr yaradıcılığına güclü meyl göstərməyim poeziyadan soyumağım, ondan uzaqlaşmağım demək deyildi. Daxili, mənəvi böhranlar, tərəddüdlər, əzablar çəksəm də, hətta bəzən poeziyadan uzaqlaşmaq fikrinə düşəm də, müvəqqəti fasılə versəm də, ondan uzaqlaşa bilmədim».<sup>1</sup>

T.Mahmud çoxlu sayda şeir və nəşr əsərləri çap etdirmişdir. «Dibçək» (1962), «Utancaq oğlan» (1964), «Meşədə səs» (1969), «Ana qucağı» (1971), «Dalğalar» (1976), «Pəncərəyə toxunan budaq» (1978), «Kəpənək gözəlliyi» (1980), «Yerə dağilan muncuqlar» (1983) və sair kitablar sənətkara böyük şöhrət getirmiştir. «Meşədə səs», «Qızımın sualları» və «Kəpənək gözəlliyi» adlı kitablarında toplanan şeirlər və poemalar balaca oxucular arasında ən geniş yayılmışdır. Onun şeirləri Moskvada nəşr olunan «Murzilka», «Vesyolette kartinki» və «Pioner» jurnallarında müntəzəm dərc edilmişdir.

T.Mahmud Bakıda vəfat etmişdir.

**Yaradıcılığı.** T.Mahmud «Yola çıxıram» adlı ilk kitabını 1959-cu ildə nəşr etdirmiştir. Uşaqların mənəvi keyfiyyəti qayğısına qalan şair, onlarda incəlik, həssaslıq tərbiyə etmək, biliyə məhəbbət hissələri aşılamaq arzusu ilə rəngarəng mövzulara müraciət etmişdir. Uşaqların dünyaya baxışına, dərkətmə qabiliyyətinə və psixologiyasına yaxından bələd olan şair, yaradıcılığında poetik məzmuna, uşaq nitqinə məxsus olan spesifik ifadələrin düzümünə, yaratdığı poetik effektə xüsusi diqqət yetirmiş, nəticədə, uğurlu uşaq əsərləri yarada bilmüşdür. Onun «Apar məni», «Ehey, durnalar», «Şeir sevən qız», «Hirslənən oğlan», «Uzunburun» və digər poetik şeirləri olduqca maraqlı doğurur. Epik

<sup>1</sup>Bax: T.Mahmud. Bu işiqla qalacağam. – Bakı, 1985, s.7.

əsərlərində müxtəlif xarakterli uşaq obrazlarının zahiri və mənəvi portretini yaranan şair, misraların poetiklik məzmununa da diqqət yetirmişdir.

«Ehey, durnalar» şeirində şair qərib, köçəri quşa olan məsum qəlbli uşaq məhəbbətini poetik dillə təsvir edir, uşaq anlamına məxsus olan sözlərdən məharətlə istifadə edərək qüvvətli təkrir yaradır («Ehey...ehey...durnalar»), bədii xitablarla vəhdətdə poetik obrazlılıq duyular.

T.Mahmudun şeirlərində təbiət gözəlliyi öz parlaq əksini tapır. Burada uşaq anlamına uyğun olan konkret təsvirlər veriləməklə yanaşı, təbiət gözəlliyinin ince çalarları ilə poetik vüsət yaradılır. «Meşəyə yağış yağır» şeirində şair poetikanın zəngin palitrasından bəhrələnərək təbiətin ecazkar mənzərəsini oxuculara təqdim edir:

Səs salıb, ağır-agır  
Meşəyə yağış yağır.  
Yarpaqlardan süzülür,  
Budaqlardan süzülür.

Meşənin hər yanında  
İnci kimi düzülür.  
Seyr et hər bir damlanı,  
Heyran qoyur adamı.

T.Mahmudun təbiət mövzusunda qələmə aldığı şeirləri az deyildir. «Qışda dağ meşəsi», «Qar töküür», «Qirov», «Lirkadamlar» və sair şeirlərindəki təsvirlər öz gözəlliyi ilə oxucunun könlünü oxşayır. «Poeziya mənim üçün həmişə möcüzədir... yənə də möcüzə olaraq qalır» deyən şair əsl sənətkar icadı ilə, məharətlə öz əsərlərini yaratmışdır. Azərbaycan təbiətinə dəlicəsinə vurğunluq, onun meşələrini, bühlur bulaqlarını, coşqun çaylarını poetik misralarla təsvir etmək T.Mahmud yaradıcılığının əsas xüsusiyyətlərindən biridir.

Şair «Sehrli meşəbəyi» poemasında təbiətin ecazkar gözəlliində zövq alan, bu gözəlliyin pozulmaması üçün canını qurban verməyə hazır olan, təbiətin qoynunda mövcud olan canlı varlıqları göz bəbəyi kimi qoruyan meşəbəyi obrazını yaratmaqla bütün bəşər övladını ondan nümunə götürməyə çağırır.

Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyi ilə yanaşı, onun bərəkətli, bol məhsul gətirən torpaqları, Vətənimizin hər bir dilbər guşəsi T.Mahmud poeziyasında öz əksini tapmışdır. Xalqımızın qəhrəman, mərd oğullarının ölməz obrazlarını yaranan şair, bununla onları yeni nəslə nümunə göstərir, onlarda vətənpərvər

lik, vətənimizə göz dikmiş düşmənlərə qarşı mübariz olmayı hərəkət etdirir.

T.Mahmud poeziyaya böyük qiymət verirdi. «Bütün dünyada ən ülvə nemət poeziyadır, onsuz həyat solğun və mənasız görünərdi» deyən şair poetik axtarışlara çıxmış, gözəl şeir nümunələri yaratmışdır.

T.Mahmudun nəşr əsərləri də rəngarəng mövzulara həsr edilmişdir. «İgid təyyarəçinin qardaşı», «Adada hadisə», «Səlim haqqında iki hekayə», «Meşədə qız» və sair hekayələrdə insan amili onə çəkilmiş, onun həyat problemlərinin müsbət həlli yolları göstərilmişdir.

O cümlədən, «Yerə dağilan muncuqlar», «Gecə qapı döyüllər», «Hil-hil meşəsinin payızı» və sair povestləri uşaqlar tərəfindən maraqla oxunur.

Azərbaycan uşaq nəşrində məktəb həyatından yazılın əsərlər o qədər də çox deyildir. Məktəb həyatına dərindən bələd olmaq, şagirdlərin bir-birinə bənzəməyən xarakter və psixologiyasını, dünyaya baxışını araşdırmaq hər uşaq yazıçısına nəsib olmur. Lakin T.Mahmud araşdırımlar apararaq bu sırlı, olduqca mürəkkəb olan məktəb həyatına nüfuz edə bilmış, oxunaqlı sənət əsəri yaratmağa nail olmuşdur. «Yerə dağilan muncuqlar» povesti də bu qəbildəndir.

Povestdə müxtəlif xarakterə malik olan şagirdlər üz-üzə dayanırlar. Öz biliyi ilə «Elektron» ləqəbi qazanmış Şənər, ədəbi yaradıcılıq məharəti ilə şagird yoldaşlarından seçilən Yusif, qəribə hərəkətləri ilə həmişə gülüş doğuran Bikə, ekoist təbiətli, özündən başqa heç kimi sevməyən Gülbəniz, ince qəlbə malik, Şənərin vurğununa çəvrilmiş Şəfəq, çətin islah olunan, həbsxanadan yenicə buraxılmış Seyidin təsirinə düşən Neman və sair obrazların fəaliyyəti elə real, təsviri edilmişdir ki, bu əsər oxşar həyat tərzini keçirən hər bir yeniyetmənin stolüstü kitabına çəvrilir. Əsərdə onuncu sınıf şagirdlərinin dünyaya baxışı, sevib-sevilər arzuları, mənəvi paklığı onə çəkilmiş, yeniyetməlik dövründəki mənəvi həyat problemlərinin həlli yolları əsas götürülmüşdür. Əsərdəki obrazların ətraf gerçekliyə şəxsi münasibəti, əxlaq paklığı, mənəvi nəcibliyi, onlar arasındaki münasibətlərin reallığı təsvir olunduqca, əsərin bədii dəyəri üzə çıxır.

T.Mahmud həm şair, həm nasir, həm publisist, həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir. Gözəl əsərlər müəllifi olan sənətkarın bir çox əsərləri dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.

### Təsviyə olunan ədəbiyyat:

Nəbiyev B. Söz ürkəndən gələndə. – Bakı, 1984.

Xəlil Z. Azərbaycan uşaq ədəbiyyatı (rus dilində). – Moskva, 1987.

Əsgərli F. Ədəbi düşüncələr. – Bakı, 2004.

Əsgərli F. Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı. – Bakı, 2009.

Əsgərli F. Bədii təhlil və ədəbi tənqid. – Bakı, 2010.

## NƏSİR

# 60-80

-ci illər mərhəlesi Azərbaycan uşaq nəşrinin inkişafında maraqlı dövr kimi diqqəti cəlb edir. Bu illərdə uşaq nəşri ilə ədəbiyyatımıza gələn yazıçılarımız sənətdə yeni ədəbi və mənəvi mühit yarada bilmışlər. Təsadüfi deyil ki, 60-ci illərdən başlayan bədii nəşr ədəbi tənqiddə «yeni nəşr» adlandırılmışdır. Həmçinin, bu onilliklərdə yazib-yaradan uşaq yazıçılarımız, müəyyən mənada nəşrin sosial məzmununu və mənəvi dəyərini gücləndirməklə, ədəbiyyatın mövqeyini müəyyən-leşdirildilər, yeni mövzulara müraciət olunmaqla, kamil nəşr əsərləri yaratdılar. Ayrı-ayrı həyat hadisələrinə baxış gücləndi, həyat müşahidələri daha real şəkildə qələmə alındı. Başqa sözlə, bədii uşaq nəşrinin idrak əhəmiyyəti daha da hiss olunmağa, aydın şəkildə görünməyə başladı.

Bu illərdə yaranan Azərbaycan uşaq nəşri janr və üslub baxımından olduqca rəngarəngdir. Xüsusilə, hekayə və povest janrinin bu illərə qədər Azərbaycan uşaq nəşrində daha fəal olması bizi məlumdur. M.İbrahimovun «Pərvizin həyatı», «Anama deyərəm ha!», S.Rəhimovun «Gülsabah», «Pəri çinqılı», «Bülbül əfsanəsi», Ə.Vəliyevin «Uşaqlara sovqat», «Bir cüt ulduz», M.Rzaquluzadənin «Dəniz nağılı», «Quş dili bilən Orxan», Mir Cəlalın «Kərpickəsən», «Şəfqəqdən qalxanlar», S.Vəliyevin «Bir səhəng su», «Həyatın dadı», «Daşlı bulaq» adlı hekayə və povestlər toplanmış kitablarda bunları görmək mümkündür. Həbibənin «Xoruzun neçə rəngi var», «Balaca artist», «Xəbərçi tutuquşu» və sair kiçik hekayələri uşaqların qəlbini yatımlıdır.

60-80-ci illərdə yaranan uşaq nəşri üç ədəbi nəslin nümayəndələri tərəfindən inkişaf yolu keçmişdir. Qocaman yazıçılarla yanaşı, orta və gənc nəsil də bu ədəbi prosesdə fəal iştirak etmişlər. Q.İlkin, E.Ağayev, Y.Əzimzadə, E.Mahmudov, X.Hasilova, Ə.Babayeva, F.Ağayev, N.Süleymanov, Ə.Əmrəhov, B.Həsənov, T.Mahmud, Ə.Səmədli, İ.Hümbətov, T.Qarabağlı, Zahid Xəlil,